

Oxucularımızın yaradıcılığı

Əmirvan kənd sakini Əmirxan Burzuyev ixtisasca müəllimdir. "Qəbələ" qəzetinin fəal oxucularından biridir. Poeziya həvəskarıdır. Əvvəllər onun "Qəbələ" qəzetində çoxlu şeirləri dərc olunub.

Ə. Burzuyev bu günlərdə redaksiyamızın qonağı olmuş və yeni şeirlərini redaksiyaya təqdim etmişdir.

Aşağıda bu şeirlərdən üçünü dərc edirik.

Vətən, səndən doyanmaram

Qoynunda yüz il yaşasam
Vətən, səndən doyanmaram.
Yüzə yüz də calasan
Vətən, səndən doyanmaram.
Vətən, səndən doyanmaram.
Xoş günlərim sənənlə bir,
Qəm-kədərim sənənlə bir,
İstər yaşat, istər öldür,
Vətən, səndən doyanmaram.
Sən zəmisən, mən bir dənəm,

Sən anamsan, mən körpənəm.
Beşiyində hey yellənəm,
Vətən, səndən doyanmaram.
Kainatı arasalar,
Səndən gözəl tapsalar,
Məni cənnətə salsalar,
Vətən, səndən doyanmaram.
Cənnətim sən, kəbəm sənsən,
Qibləgahım, Məkkəm sənsən,
Şan-şöhrətli ölkəm sənsən,
Vətən, səndən doyanmaram.
Hara getsəm sən məndəsən,
Ürəyimdə, qəlbimdəsən.

Hər cümlənin önündəsən,
Vətən, səndən doyanmaram.
Tarixini varaqladım,
Həm sevindim, həm ağladım.
Hər nəyim var səndən aldım,
Vətən, səndən doyanmaram.
Əmirxanam, sən andımsan,
Ruhum, gücüm, qanadımsan.
Hər gün, hər an boy atırsan,
Azərbaycan adlanırsan,
Vətən, səndən doyanmaram,
Vətən, səndən doyanmaram.

Qəbələnin gözəlləri

Söz-söhbəti şirin, şəkər,
Canlarında dözümlü, təpər,
Cəfakəşdir, əməksevər,
Qəbələnin gözəlləri.

Aşib-daşan çaya bənzər,
Bədirlənmiş aya bənzər,
Öz kökünə--soya bənzər,
Qəbələnin gözəlləri.

Şah dağının igid qızı,
Şəfəq saçan dan ulduzu,
Həm qışdı, həm də yazı,
Qəbələnin gözəlləri.

Qədirbilən, dəyanətli,
Dosta, yara sədaqətli,
Həm namuslu, həm qeyrətli,
Qəbələnin gözəlləri.

Nohur gölün maraladı,
Qəm-qüssədən araladı,
Eşqə sadıq qaladı,
Qəbələnin gözəlləri,

Gözlləşir hey, Qəbələ,
Adı düşüb dildən-dilə,
Yaraşsız siz bu elə,
Qəbələnin gözəlləri.

Emin BARATOĞLU.

Zirvədədir

Qardaşım Elvinin musiqi müəllimi, gözəl insan, kamil qarmon ifaçısı Sahib Muxtarova.

Şəxsiyyətin, ləyaqətin,
Sənətin tək zirvədədir.
Çünki sənənin sinəndəki
Vuran ürək zirvədədir.

Duyğuların saf, təmizdir,
Şagirdlər sənə əzizdir.
Sənət eşqin tükənməzdir,
Arzu-dilək zirvədədir.

Qarmonunu şirin çaldın,
Neçə şənlik yola saldın.
Nəğmələrlə bir ucaldın,
Əməl, dilək zirvədədir.

Doğmasıyan hər bir kəsin,
Ömür yolun tükənməsin.
Zirvələrdən gələn sənənin
Əsən külək zirvədədir.

Yolun uğurludur hər an,
Layiqindir bu şöhrət-şan.
Sənə hədiyyə, erməğan
Tər gül, çiçək zirvədədir.

Zakir Mirzəyev ustadın,
Müəllimlik fəxri adın.
Şagirdlərin qol-qanadın,
Ruhi-mələk zirvədədir.

Elvin də düşüb bu yola,
Müəllimə layiq ola.
O da sən tək qarmon çala,
Deyə bilək zirvədədir.

Elnarə ASLAN.

Eilada MAHMUDOVA.

Səhifəni çapa hazırladı: Nadir ATAŞIYEV.

Gözəlliğin carçıları
Şairlərdir, lap qədimdən.
Bəhrələnilib ilhamları
İlahinin qüdrətindən.

Təmiz olar arzuları,
Kin-küdurət nədir bilməz.
Rəqibinin pis gününə
Məyus olar, sevinənməz.

Gözəlliklər yaradar o,
İnci sözdən, misralardan.
Söyləməzlər—yoruldum mən,
Gözəlliği aramaqdan.

Məhəbbəti tükənməzdir
Torpağına, həm daşına.
Vətən ana kəlmələri
Həkk olunub yaddaşına.
Hicran, həsrət üzər onu

Bilməliyik

Vətəndən ayrı düşsə,
Hər sözümdə, misrasında
Qoşa gəzər dərdlə-qüssə.
Özündən çox öz xalqının
Qayğısıyla yaşayarlər.
Ölkəsinin dərdlərini
Öz içində daşıyarlər.

Duymasalar əgər onu
Üzə vurmaz heç bir zaman.
Gen qəlbine, ürəyinə
Sıgar böyük bir asıman.
Səy göstərməz inandırın
Kimlərisə o, özünə.
Dərdlərini hopduracaq
Misraların gözələrinə.

Heç bir şair arzulamaz.
Qan tökülə torpaqlara.
İnsan olan bir kimsənin
Ola könlü, qəlbi yara.

Şair olan hər bir kəsin
Amalları yüksək olar.
Cılız arzu-istəklərdən
Uzaq gəzər, gen dolanar.

Təbiətə vurğun olub.
Ona ülfət bağlayarlər.
Yaxşı nə var hifz eləyib
Daim onu qoruyarlər.

İlahinin bəndəsinə
Bir paydır bu nəsiblik.
Şairlərin başqasından
Fərqi budur, bilməliyik.

Çiçək açsın həmişə

Baba və nənələrin nəvələrinə arzusu.

Mənim sevimli nəvəm,
Hər arzusu saf balam.
Dara düşüb heç zaman
Çəkməyəsən ah, balam.

Sevinc olsun qismətin
Qoy daima həyatda.
Cücərməsin kin, həsəd
Təmiz duyğularında.

Qəlbimin gözəlliği
Gözlərindən görünür.
Gözlərinin giləsi
İncidən qiymətlidir.

Vaxtsız bir yel əsməsin
Qoy bağçana, bağına.
Bənzəyirsən ətirli
Yasəmənə, zanbağa.

Harda olsan, orada
Ehtiyac yox günəşə.
Arzuların çin olub
Çiçək açsın həmişə.

Çoxuna dilindən toxunur qada,
Yersiz deyilən söz salır dava da,
Söz çəp düşsə səbr yetişər dada.
Sözü bişirəndə olur ləzzəti,
Çiy sözü heç kəsə deməyin qəti.

Söz var deyilən kəs bulud tək dolur,
Həyatda əl üzür, saralır-solur,

Bişmiş söz

Qılınçdan bəter söz yarası alır.
Söz də var sarsıdır bəşəriyyəti,
Yeməkdə bişirəndə olur ləzzəti,
Çiy sözü heç kəsə deməyin qəti.

İnsanlıq yoğrulsun abır-həyada,

Qoy pis söz düşməsin heç zaman yada,
"Can" desən "Can" deyir cansız qaya da.
Qurun gül tək sözlə siz ünsiyyəti,
Sözü bişirəndə olur ləzzəti,
Çiy sözü heç kəsə deməyin qəti.

**Əhməd MƏMMƏDLİ,
Nic qəsəbəsi, müəllim.**

DÜNYA!

Bu dünya elə dolaşır, elə çəlpəşikdir ki, artıq heç kim bu dünyadan baş açma bilmir. Bu dünya sanki qarışıq yuxulara bənzəyir. Artıq bu dünyanın kirli qapılarında yaman da girir, yaxşı da. Elə buna görə zülmət gecələrdə səksəkələr heç kimi rahat buraxmır. Bu səksəkəli gecələrdə kim nə yuxu görürsə, səhəri gün bu yuxunu reallığa çevirməyə, hökmlər verməyə başlayır. Ancaq duymur ki, arzular bizim, hökmlər zamanındır.

Hər dən fikirləşirəm ki, görəsən, hansı fürsəti əlimdən qaçırmışam. Hansı fürsəti əlimdən qaçırmışam ki, taleyim belə qismətə tuş gəlib?! Eh dünya, dünya!

Bu dünyanın ovcuna artıq göylərdən yağış yox, insan yağmağa başlayıb. Yağışla, insan yerini dəyişdiyinə görə də elə bu dünya insana boş bir şey kimi gəlir. Dünyanın bizə boş bir şey kimi gəlməyi bir yana, hələ ürəyimizdə də boş yerlər çoxdur. Hələ biz kü-rəyimizdə ana haqqını daşıyıraq. Qəlbimiz qayğıların toruna düşüb. Səsimiz vərəqlərin üçtündə çırpınır. Hörümçək toruna bənzəyir bu dünya, istədiyini toruna salır. Lazım gələrsə elə o dəqiqə yerində udu.

Bəziləri bəlkə də həyatında ilk nəğməsinə oxuyur, bəziləri isə son nəğməsinə. Mənim isə nəğmə dolu ürəyimdə yaşamaq, yaratmaq həvəsi yeni oyanır. Dünyanın toruna düşməsəm demək ki,

mənim bu dünyada hələ çox işim olacaq.

Mən dövlətlər arasından tikanlı meftillərin götürülməsini istəyirəm. Bir nəslin adın saçları ağarmış, gözlərində yaş yol gözləyən analara gətirmək istəyirəm. Bu dünyanın meydanlarından dava ifadəsini silib-süpürmək istəyirəm. Ayların, illərin üstündən yüyürüb, yel kimi keçib bu fani dünyaya sülh, dostluq körpüsü, insanlar arasında yalnız və yalnız məhəbbət, sevgi körpüsü salmaq istəyirəm. Yenice açılan al lələləri götürüb bu körpüyə düzmək istəyirəm! Sadəcə dünya gözəl olsun, həyat ulvi və saf, təmiz olsun...